



Gülmirə RAMAZANQIZI

"Ana kimi yar olmaz, vətən kimi diyar".

(Atalar sözü)

Hardan başlanır vətən?.. Nədən başlanır vətən?..

Bələ deyim bizdə olduğu kimi, bütün xalqların dilində də möv-cuddur. Çünkü vətənsiz millət olmaz, millətsiz də vətən!..

Vətən dil açıb ana dediyimiz ali varlıqdan, oduna isindiyimiz ocaqdan, suyunu içdiyimiz bu-laqdan, ilk qədəm basdıgımız torpaqdan, başlayır.

Vətən torpağı hər bir insan üçün ən müqəddəs bir məkandır.

Yurd sevgisi, Vətən eşqi, el-oba məhəbbəti bütün sevgilərin başında durur. Ölməz Abbas Səhhətin təbirincə desək: Vətən əcdadımızın mədfənidir, vətən övladımızın məskənidir. "Vətən haqqı ana haqqıdır" Əzəldən ana ilə bərabər tutulan Vətəne mə-həbbət nağıllarımızda, dastanlarımızda, atalar sözlərində, bayatiarda tərənnüm olunub. Bu ənə-nə indi də ədəbiyyat və incəsənətin bütün sahələrində davam etdirilir.

Bugünkü gənc nəslin bəlkə də görmədiyi "Qalxan və qılinc" adlı məşhur sovet filminde (1968) səslənən mahnında "Nədən başlanır vətən" sualına maraqlı cavablar sadalanır. Əlifaba kitabı-nın şəkillərindən, anaların beşik başında oxuduğu nəğmlərdən başlanır vətən... Qonşu həyətdə yaşayış uşaqlıq dostumuzun sə-daqətindən, bizi uzaqlara aparan doğma yollardan başlanır vətən...

Bəli, Vətən kəlməsi uşaq çağımızdan bizim ruhumuza, qanımıza damla-damla hopur, mənəvi dünyamızın uca Kəbesinə dö-nür. Mənce, elə vətən anlayışı bizim ruhmuzdan, qelbimizdən başlanır. Və bir növ həyatımızın əsas atributlarından birinə çevri-

Arzuların sərhəddi olmur

lir. Vətən həm də əsgərlərimizin gecə-gündüz keşik çəkdiyi sərhəd dirklərindən başlanır... Elə buna görə də Vətəni qorumaq əzəldən bütün peşələrdən üstün və şərəfli sayılıb. Sərhədçi peşəsi həm romantik, həm çətin, həm də ən məsuliyyətli peşədir.

Bu gün məktəbli və tələbə gənclər arasında hərbi vətənpərvəlik tərbiyəsinə diqqət göstərmək, onlara Vətənə məhəbbət hissini aşılamaq biz müəllimlərin, eləcə də yaradıcı ziyanıların əsas missiyası olmalıdır. Çünkü Vətəni qorumaq hamımızın bor-cudur.

Vaxtile orta məktəbdə, sonra da ali məktəbdə tələbə olanda mənim yaşıdlarımın maraqla baxdığı "Dağlarda döyüş" (1967) filminin gənclərdə hərb sənəti-nə, xüsusiylə, sərhədçi peşəsinə hədsiz məhəbbət yaratlığına şahid olmuşam. Hətta o zaman qızların sərhədçi olmadığını tə-əssüf də etmişəm. On başlıcası belə filimləri valideynlər öz uşaqları ilə, müəllimlər şagirdlər-le birgə izləyə biliirdi, daha doğrusu filmin sujet xətti uşaqlan böyüye hamının ruhunu oxşayırdı.

"Dağlarda döyüş" hərbi-vətənpərvəlik filmi kimi nasir və kinodramaturq Əhmədağa Muğanlıının məşhur "Tikanlı məftillər" povesti əsasında ekranlaşdırılmışdı. Filmin qəhrəmanı, vətənin keşiyində ayıq-sayıq duran Fərruxun qaçaqmalçılıq edərək dövlət sərhəddini pozan doğma atasına güzəştə getməməsi mənim kimi çox tamaşaçını heyrləndirmişdi. Satatistik məlumatə görə bu filme o zaman SSRİ məkanında 23 milyondan çox tamaşaçı baxmışdı.

Dağlarda döyüş" Əhmədağa Muğanlıının böyük kinoda ilk, "Doğma sahillər" filmi isə son işi olub. Siyasi-detektiv janrıda çeki-lən "Doğma sahillər" də sərhədçilərin həyat tərzi və təxribat tö-rətməyə can atan düşmənlərlə mübarizəsində bəhs edir. Onu da deyim ki, hər iki filmdə Azə-

baycanın görkəmli aktyorları iştirak edir.

Bu filmlərə baxanda sərhədçi peşəsinə sevməmək mümkün olmur...

Sərhədçilər haqqında hər iki filmin uğurlu alınmasının əsas səbəblərindən biri ssenari müəllifi Əhmədağa Muğanlıının sərhəd rayonunda boy-a-başa çatması və sərhəd qoşunlarında hərbi xidmət etməsi, bir sözə, sərhədçi peşəsinə hərtərəfli bə-lədçiliyi idi.

Sərhədçilərlə bağlı sənədli fi-limlər, bədii-publisistik əsərlər də çoxdur.

...Sevindirici haldır ki, Dövlət Sərhəd Xidməti ənənəvi olaraq hər il Sərhəd Mühafizəsi möv-zusunda yaradıcılıq müsabiqələri keçirir. Bu müsabiqədə müəlliflər mahni, dekorativ-tətbiqi sənət, təsviri sənət, bədii ədəbiyyat və qəzet məqaləsi, inşa yazısı ilə iştirak edirlər. Ötən il yazıçı-publisist Nurəddin Ədiloğlunun birinci yerə layiq görülmüş "Sərhəd pərvanəsi" hekayəsini "Ədəbiyyat qəzeti"ndə (06.09.2018) oxudum. Etiraf edim ki, bu bədii əsərdə təsvir olunan hadisələr kino lenti kimi oxucunun gözləri öündən keçir. Hekayə "Səliqə-sahmanı, abadlı-ğlı göz oxşayan hərbi hissənin həyətində gənc əsgərlərin andiçmə mərasimi" ilə başlayır.

Hərbi şəhərcikdə müasir əsgər yataqxanası, təlim-tədris mərkəzi, tibb məntəqəsi və s. burada vətənpərvər və sağlam dü-süncəli gənc sərhədçilərin yetişdirilməsi üçün hər cür şəraitin olduğundan soraq verir. "Ay işığı sərhəd nişanı olan çayın hər iki sahilin nura qərq etmişdi. Çayın sahilindəki ağacların və kolların kölgəsi dağ çayının gümüşü sularında yuyunurdu. Dərələr sanki dərin yuxuya qərq olmuşdu. Üzü aşağı axan dağ çayı yorulmadan, yuxu bilmədən cağlayırdı. Çayın sahil boyu görünən sal qayalar sanki keşikdə dayanan əsgərlər kimi dərin düşüncələrə dalmışdılar". Keşikdə dayanan gənc əsgər Elşadın atası Qarabağ uğrun-

da savaşda həlak olmuşdur. Bacısı üç il əvvəl sevib-seçdiyi oğlanla ailə həyatı qursa da xoşbəxt ola bilməmişdi. Əri narkotikə aludə olandan bəri günü-güzarəni qara olmuşdu...

Bacısını, "Vətənin sərhədləri sizlərə əmanətdir" deyən anasını xatırlayıb düşüncələrə dalan Elşad "...birdən ağacların arası ilə yavaş-yavaş adımlayın" qaçaq-malçını görçək izə düşür. Ona çathaçatda var gücüyle təkan ve-rib pələng kimi üzərine atılır. Əlbəyaxa olduğu qaçaqmalçı onun چevikliyi qarşısında aciz qalıb təslim olur. N Qaçaqmalçının çantasındaki narkotik vasitələri görəndə Elşadın gözünün önünə narkoman kürəkəni və onun uc-batından iztirablar çəkən bacısı gəlir...

Sərhəddən narkotik maddələr keçirən qaçaqmalçının yalvarışları onun üzərini yumşaltır. Hekayədə Əsmər xanımın övlad məhəbbəti, təcrübəsinə gənc əs-gərlərə sevə-sevə öyrədən zabitin Elşadla dialoqu, qaçaqmalçını yaxalayan sərhədçinin cəsurlu-ğu yüksək sənətkarlıqla təqdim olunur.

"Sərhəd pərvanəsi" doğma vətənin keşiyində ayıq-sayıq dur-mağı, hərbi xidmətin nə qədər məsuliyyətli və şərəfli iş olduğunu gənc nəsilə aşılılığına görə dəyərlə qələm məhsuludur.

Onu da qeyd edim ki, mən he-kayəni oxuyandan sonra sərhədçilər haqqında "Dağlarda dö-yüş" və "Doğma sahillər" filimlərinə təkrar baxdım.

Hekayə müəllifinin dediyinə görə bu günlərdə "Dövlət Film Fondu"na təqdim etdiyi ssenari-yə veteran sərhədçilərin obrazla-rını və başqa kriminal epizodlar da əlavə edib.

Düşünürəm, "Sərhəd pərvanəsi" hekayəsinin mötivləri əsasında tammetrajlı bədii filmin çəkil-məsi Azərbaycan Sərhəd Mühafizəsinin yaradılması 100 illiyinə gözəl töhvə oları.

Təbii ki, bu oxucu və ya tama-saçı olaraq mənim arzumdur. Ar-zularınsa sərhəddi olmur.

